

Ali Məqamlı Rəhbərin 1356-cı il 19 dey qiyamının ildönümü münasibətilə Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış - 8 /Jan/ 2017

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

والحمد لله رب العالمين والصلوة والسلام على سيدنا أبي القاسم المصطفى محمد و على آله الاطيبين الاطهرين المنتجبين و لعنة الله على اعدائهم اجمعين.

Əziz qumlular, Qum camaatını, Qum Teoloji Mərkəzini təmsil edən qardaş və bacılar, çox xoş gəlmisiniz! Hamınızı salamlayıram; zəhmət çəkmisiniz, lütf etmisiniz.

Tarixi yaddaşımızda daim yaşayacaq bu böyük və effektiv hadisəni bir daha ehtiramla yad edirəm. 19 dey hadisəsi, Qum əhalisinin xidmətləri, təqdirəlayıq xüsusiyyətləri barədə çox danışmışlıq. Nə desək də, dəfələrlə deyilmiş, təkrar sözlər olacaq. Bu gün deyib-danişa biləcəklərimizin hamısının xülasəsi isə bayaq qaremizin oxuduğu o şərif ayədə öz əksini tapırdı:

لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ [أَوْلَئِكَ أَعْظَمُ دَرَجَةً] مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدِ وَقَاتَلُوا

“Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müsriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər”. (“Hədid” surəsi, 10-cu ayədən)

Qum camaati hələ İran xalqı böyük hərəkat üçün ayağa qalxmazdan əvvəl qiyam etdi. Qum əhalisinin bu son dərəcə effektiv davranışları bütün İranı silkəldəti, bütün hazırlıqlı qəbləleri bir fürsətə, bir imkana, bir həqiqətə cəlb etdi, nəticədə hərəkat başladı, ardınca da məlum hadisələr baş verdi. Bu barədə təkrar-təkrar danışmağa ehtiyac yoxdur, bizə lazım olan odur ki, həmin hadisələrdən dərs alaq. Bu cür hadisələrdən iibrət dərsi götürmək lazımdır. Dərslər də cürbəcürdür. Bizim – mənim, sizin, xalqımızın nümayəndələrinin – keçmişdə baş vermiş hadisələrdən iibrət dərsi götürməyə ehtiyacımız var.

Mən bunu dəfələrlə qeyd etmişəm, yenə də təkrar etmək istəyirəm ki, Qum hadisəsində əsas məqam xalqın vaxtında hərəkətə keçməsidir. Vaxtında görülən iş həmişə öz effektini göstərir və ya təsiri daha da güclü olur. Eyni işi təxirə salıb, üstündən bir müddət keçəndən sonra görəndə bəzən ümumiyyətlə effekti olmur, yaxud da az olur. Qumluların hünəri o idi ki, məqamı dərhal tutdular, düşməni vaxtında tanıdılar və elə əvvəldə, yubanmadan ona cavab verdilər; yoxsa əgər dahi liderimiz İmam Xomeyniyə (r.ə) qarşı o məkrli, xəbis hərəkət baş verdikdən sonra tərpənsəydilər, “indi edərik, sabah edərik, bir ay sonra edərik” desəydilər, sonrakı hadisələr əsla baş verməzdi. Vacib olan işin öz vaxtı var, onu vaxtında görmək lazımdır. Vacib işi görməyin ən yaxşı, ən üstün məqamı isə vaxtin əvvəlidir. Düzdür, bəziləri vacib olan işləri ümumiyyətlə görmürlər, “Əşı, heç nə olmaz!” – deyirlər, bəziləri gecikdirib görürər, bəziləri isə vaxtı keçəndən sonra hərəkətə gəlirlər; təvvabin kimi. Təvvabin lazım olan vaxt – Aşura hadisəsi baş verəndə gəlmədi, iş işdən keçəndən sonra gəldilər. Və ya Mədinə əhalisinin şəhərin hakimi Abdullah ibn Hənzələyə qarşı qiyamı. Gəlib Yəzidin qarşısında durdular, qiyam etdilər, Mədinənin hakimini şəhərdən çıxardılar, amma bütün bunları gec etdilər. Bunu Hüseyin ibn Əlinin (ə) Mədinədən çıxdığını eşitdikləri zaman düşünməli idilər, amma etmədilər. Gec fikirləşdilər; bir il sonra. Nəticəsi nə oldu? Tarixin yaddaşında var: qətlam olundular, darmadağın edildilər, məhv edildilər, heç bir iş də görə bilmədilər. İşi vaxtında görmək lazımdır. Əgər hər bir işi öz vaxtında görmək istəyiriksə, gərək vacib işin hansı olduğunu, nə etməli olduğumuzu bilək ki, onu vaxtında həyata keçirək.

Demək istədiyim budur ki, İslam İnqilabı İran xalqının asılılıq və gerilik zillətindən qurtulmaq üçün atdığı böyük bir addımdır. Bu inqilab İslam dininin bərəkəti, istiqamətləndirməsi və rəhbəriyi ilə gerilik və asılılığı – bu iki böyük həqarəti İran xalqının üzərindən götürmək üçün baş vermiş əzəmətli bir hərəkat idi; uzun zamandır canımızda olan iki xroniki xəstəliyimiz var idi, onları aradan qaldırmalı idi; inqilab bu məqsədlə yarandı və İran İslam Respublikası bu əsaslar üzərində quruldu. Diqqət edin, bu xalqı gerilik və asılılıqdan xilas etmək məqsədilə bir hərəkat yaranır və uğur qazanır, inkişaf edir, o vaxta qədər xalqın gerilik və asılılığından mənfiət götürənlər, təbii ki, bu hərəkata, bu inqilaba, bu dövlətə düşmən kasiləcəklər. Bu düşmən məsələsini mən özümdən düzəltmirəm; bəziləri elə hey deyir ki, “Siz özünüzdən düşmən çıxarırsınız”. Düşməni İran xalqının hərəkatı çıxarır! Təsəvvür edin, evinizi, dükanınızı, yaşadığınız, istirahət etdiyiniz məkanı bir quldur zəbt edib. Siz gəlib onu çölə çıxarırsınızsa, öz haqqınızı bərpa etmiş, geri almış olursunuz, o isə sizinlə düşməncilik etməyə başlayır. Nə qədər ki sizə qalib gələcəyinə ümidi var, sizə zərbə vuracaq. Biz heç kəslə yeni düşməncilik yaratmamışq; düşməncilik edən onlardır. İranın özlərindən asılı olmasından xeyir götürənlər bu gün bizə düşməndir; barışmaz düşmən! İran xalqının geriliyi sayəsində öz mənafeyini təmin edənlər bu gün bizə düşməndir; qatı, barışmaz düşmən. Əlbəttə, ola bilsin ki, bu düşməncilik Qiyamətə qədər çəkməsin;

عَسَى اللَّهُ أَنْ يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الْأَذِينَ عَادَتُمْ مِنْهُمْ مَوْدَةً

“(Ey möminlər) Ola bilsin ki, Allah sizinlə düşməncilik etdiyiniz kimsələr arasında (onları İslam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın”. (“Mumtəhinə” surəsi, 7-ci ayədən)

Ola bilsin ki, gələcəkdə nə vaxtsa – 50 il, 100 il sonra; bilmirəm – bu düşmənciliyə son qoyulsun, amma düşmənciliyə son qoyulmasının şərti nədir? Şərti odur ki, ya düşmən ümidiñi üzə, ya da islah oluna. Düzdür, islah olunmaq məsəlesi zəif ehtimaldır, super-güclərin islah olunmasına güman çox azdır. Nə isə, hər halda, bu düşməncilik var. Vaxtında hərəkətə keçməyi öyrənmək üçün isə biz düşməni tanımlı, hansı istiqamətdən hücuma keçə biləcəyindən xəbərdar olmalıdır. O qədər sayıq və gözüəçiq olmalıdır ki, düşmən hansısa addımı atan kimi məqsədinin nə olduğunu anlayaql. Hədəfi biziksə, çarəsini edək,ayağa qalxaq, müqavimət göstərək; bu, bizim vəzifəmizdir. Bu gün mən bu barədə bir neçə cümlə qeyd etmək istəyirəm. Əvvəla, düşmən kimdir? Bu gün düşmən konkret olaraq Amerika, İngiltərə, dünyadakı nəhəng kapitalist güclər, sionistlər və onların əlaltılarıdır (doğrudur, əlaltıları bir o qədər dəyərli, əhəmiyyətli deyillər ki, adlarını çəkəsən); əsas düşmənlərimiz bunlardır. Amerika İsləm Respublikasına, müstəqil İran'a, inkişaf etməkdə, irəli getməkdə olan İran'a düşməndir; hazırda təzədən bu regiona nüfuz etmək istəyən “qoca müstəmləkəçi” İngiltərə İran'a düşməndir; sionistlər düşməndir; beynəlxalq arenada pul və sərvət gücünə ağalıq edən kapitalistlər düşməndir; əsas düşmənlər bunlardır.

Əlbəttə, onu da deməliyəm ki, düşmən təkcə bunlar deyil, bunlardan savayı, bizim öz içimizdə başqa bir düşmən də var. Bizim, yəni kimin? Yəni mənim, sizin, rəsmilərimizin, gənclərimizin. İçimizdəki o düşmən nədir? O düşmən həvəssizlidir, ümidsizlidir, ətalətdir, pessimizmdir, tənbəllikdir; bunlar bizim düşmənimizdir.

اللَّهُمَّ إِنِّي آعُوذُ بِكَ مِنَ الْكَسْلِ وَ الْهَرَمِ وَ الْجُنُونِ وَ الْبُخْلِ وَ الْغَفْلَةِ وَ الْقَسْوَةِ وَ الْمَسْكَنَةِ (1)

Bu şeylər bizə düşməndir.

اللَّهُمَّ إِنِّي آعُوذُ بِكَ مِنَ نَفْسٍ لَا تَشْيَعُ وَ مِنْ قَلْبٍ لَا يَخْشَعُ وَ مِنْ دُعَاءٍ لَا يُسْمَعُ وَ مِنْ صَلَةٍ لَا تَنْفَعُ (2)

Bunlar bizim daxilimizdə olan düşmənlərdir; hər şeyi xaricilərin boynuna atmayaql. Əgar biz özümüz də lazıminca davranmasaq, vaxtında hərəkətə keçməsək, tənbəllik etsək, düşməni səhv tanışaq, ən böyük Şeytanın əvəzinə, fərsiz, yaramaz qardaşımızı – hansı ki bizə qardaşdır, amma fərsizdir, yaramazdır – öz qardaşımızı böyük Şeytan kimi görseklə, zərbə alacaq. Deməli, bunlar da bizim düşmənimizdir, diqqətli olmalıdır. “Xarici düşmən” deyiriksə, bu o demək deyil ki, özümüzdə heç bir nöqsan və boşluq yoxdur. Yox, yanlış siyasetlər, pis siyasetlər, xoşagəlməz davranışlar, cürbəcür əsassız konfliktlər, tənbəllik, iş görməmək, dar çərçivəli yanaşmalar – bütün bunlar bizim düşmənimizdir; bunlar da var.

Yaxşı, Amerika, İngiltərə, yaxud başqa hansısa xarici düşməndən danişırıqsa, bu, sifir şüərçılıqdır, ya yox? Mən size deyim ki, yox, şüərçılıq deyil. Bu, reallığa əsaslanır. Biz dünyada gedən proseslər haqda məlumat alırıq. Misal üçün, Amerikanın o “xoşxasiyyət” (3) Xarici İşlər Naziri (4) özünün vida məktubunda sonrakı hökumətə İrana qarşı mümkün qədər daha sərt davranışlığı, sanksiyaları qoruyub saxlamağı tövsiyə edir, “Yalnız bizim etdiyimiz kimi, İrana qarşı sərt olmaqla o ölkədən hansısa imtiyaz almaq mümkündür” – deyirsə, (bu, onun fikridir) bu, düşməndir də; hələ bu, gülərüz düşməndir; bir vaxtlar eləsi (5) var idi ki, açıq-açığına: “İran şər ocağıdır” – deyirdi; bu açıq-aşkar demir, amma rəftəri eynidir. Bu da düşmən. Deməli, biz elə hey “düşmən, düşmən” deyiriksə, bu, şüər həvəsində olduğumuza görə deyil; bəzi insafsız adamların dediyi kimi, daxildəki işlərimizin öhdəsindən gələ bilmədiyimizə görə ələcsiz qalıb özümüzə düşmən düzəltmirik; bu, düşmən düzəltmək deyil, düşmən var, gözünü aç, gör; gözünü bağlayan, əlbəttə ki, görməyəcəksən. Başını qarın altına soxsan, görməyəcəksən; başını qaldır, bax, görəcəksən.

Dedik ki, İngiltərə! İngilislər təzədən Fars Körfəzinə gəliblər; əlbəttə, bizim bundan hələ 1-2 il əvvəl xəbərimiz var idi, bunların yenidən Fars Körfəzinə gəlmək niyyətində olduqlarını eşitmışdik; hazırda gəliblər. Bura gəlib Fars Körfəzi ətrafindakı bəzi dövlət başçılarına: “İran sizin üçün təhlükədir!” – deyirlər; heç aralarında elə bir səmimiyyət də yoxdur; həmin dövlət başçıları ilə həqiqətən səmimi olduqlarını da düşünmək olmaz; istifadə etmək istəyirlər, onları tabe etməyin mümkün olduğunu bilirlər. Əslində isə təhlükə ingilislər özləridir. Bu gün İngiltərədə müəyyən dairələr oturub regionumuz və İran İslam dövləti üçün planlar çizirlər. Planlarından biri də region ölkələrini parçalamaqdır. Bu dediklərim güman, təhlil deyil, dəqiqlik məlumatlara əsaslanır. Deyirlər ki, bir İraq, bir Suriya, bir Yəmən, bir Liviyanın dövrü keçib; yəni İraq da, Suriya da, Liviya da, Yəmən də bölünməlidir. İranın adını çəkmirlər, çünkü buna cürət etmirlər, qorxurlar. İran ictimaiyyətinin rəyindən qorxurlar, yoxsa getməmişdən əvvəl Məhəmmədrzanın dediklərini bunlar da deyərdilər. Məhəmmədrza demişdi ki, “Əgər biz getsək, İran İranistan olacaq”; demək istəyirdi ki, Əfqanistan, Türkmənistan və sair kimi, burada da ölkənin bir hissəsi İranistan adı ilə qalacaq, qalanı müxtəlif dövlətlər arasında bölünəcək. Bunların da ürəyindən keçən odur. Nə vaxtsa o ümidişlə yaşayırıdlar, əllərindən gələni etdilər, ağızlarının payını da aldılar, amma beyinlərində hələ də qalıb; intəhası dilə gətirib demirlər. Bəli, bu düşmən var. Düşmənin daha buynuzu olmur ki?! İnidən oturub nüvə razılaşması başa çatandan sonrası fikirləşirlər ki, “ondan sonra İranın üzərinə nə məhdudiyyətlər qoyacağıq?” Düşünürələr ki, nüvə razılaşması, misal üçün, 10 il, 12 il çəkməlidir. İnidən oturub fikirləşirlər ki, o zaman İrana məhdudiyyət qoymaq üçün nə edəcək, nə deyəcək, hansı addımları atacaqlar. Daha bundan da pis, bundan da xəbis düşmən necə olur ki?! Mən “xəbis ingilis” deyəndə bax onların bu xəbisliklərini nəzərdə tuturam.

Onların planlarından biri də yerlərdə seçilmiş insanları öyrədib ölkəyə və dövlətə qarşı ideoloji cəhətdən silahlandırmaqdır; yəni deyirlər ki, biz bu ölkələrdə, o cümlədən İranda elə İranın özündən müəyyən adamlar seçib əlaqəyə girək, o adamları öyrədib hazırlayaq (bu da ki, hazırda çox asandır; internet var, virtual aləm var, cürbəcür kommunikasiya vasitələri var), onlar da ölkənin, İslam dövlətinin, xalqın canına düşsünlər. Bunların dediyi budur. Yaxşı, indi bu, düşmən deyil, bəs nədir?!

Bu düşməni tanımaq lazımdır. Bayaq dedim ki, həm düşməni, həm də onun düşməncilik metodlarını tanımaq lazımdır. Bunların düşməncilik etmək üçün nəzərdə tutduğu bütün yol və vasitələrdən, bütün prinsip və metodlardan hamı xəbərdar olmalıdır; rəsmilərimiz də, xalqımız da, gənclərimiz də, fəhlələrimiz də, ziyalılarımız da. Hamı bilməlidir ki, düşmənin hədəfi bəzən radiolarında və ya hansıa təşkilatlarında dedikləri kimi, ayrı-ayrı şəxslər, məsələn, Əli Xamenei və ya başqa biri deyil, bunu yalan deyirlər; onların hədəfi İran xalqıdır, müsəlman İranıdır, İslam dövlətidir. Ayrı-ayrı şəxslərə və ya qurumlara qarşı düşməncilik edirlərsə də, səbəb odur ki, həmin insanların, yaxud qurumların sinələrini sıpər edib mübarizə apardığını hiss edir və onları geri oturtmaq lazımlı olduğunu düşünürlər. Az sonra bu barədə də danışacağam.

Yaxşı, bəs biz bu düşməncilik qarşısında nə etməliyik? Bizim vəzifəmiz ölkəmizi həm gücləndirmək, həm də onun müqavimət qabiliyyətini artırmaqdır. Ölkənin gücünü artırmalı, müqavimətini yüksəltməliyik. Ölkənin gücünü necə artırmaq olar? Bu barədə düşünmək və fəaliyyət proqramları hazırlanmaq lazımdır. Bu iş isə bizim hamımızın öhdəsinə düşür; rəsmilərin, siyasətçilərin, teoloji mərkəzlərin, universitetlərin, mədəniyyət xadimlərinin, siyasi

fəalların. Onlar bu məsələlər barədə düşünüb, görüləcək işləri planlaşdırmalıdır. Biz ölkəni gücləndirməli, onun müqavimət gücünü artırmağa çalışılsın.

Ölkəni necə gücləndirmək lazımdır? Ölkəyə güc qazandıran amillər hansılardır? Bir neçəsini mən sayım: biri İslama imandır, dini inancdır. Dini inanc bu ölkəyə müqavimət gücü və dinamiklik qazandıran ən mühüm amillərdən biridir. Özü də bu təkcə indi belə deyil, 130-140 il əvvəldən üzü bəri bu ölkədə effektiv olmuş, cərəyan yaratmış, təsir buraxmış istənilən hərəkatda birinci sözü dini inanc deyib. Başlayaq elə Tənbəki üsyanından. Möhtəşəm xalq hərəkatı olan Tənbəki olayında dini faktor mühüm rol oynamışdı; mərcə-təqlid hökm çıxarmışdı, xalq da onun çıxardığı hökm əsasında, öz dini inancından çıxış edərək addım atmış və uzun illər boyu bu xalqa əzab-əziyyət yaşadan böyük bir xəyanətə son qoymuşdu; bu, biri.

Məşrutə; Məşrutə xalqın dindarlığının təzahürü olan din alımlarının avanqardlığı ilə inkişaf edə bilmiş bir hərəkat idi. Doğrudur, ölkədə hansısa ziyanlılar, yazarlar, gizli təşkilatlar var idi, o demək deyil ki, yox idi, amma irəli gəlmir, heç bir iş görə bilmirdilər, xalq arasında nüfuzua malik deyildilər. Məşrutə hərəkatında xalqı meydanlara çekib gətirən mərhum Şeyx Fəzlullah Nuri, Seyid Məhəmməd Təbatəbayı, Seyid Abdullah Bohbohani kimi nüfuzlu din alımlarının iştirakı olmuşdu; onlar çox böyük din alımları idi; eynilə Tehranda, Təbrizdə, bəzi digər şəhərlərdə, Farsda da böyük din alımları qabağa düşdülər, xalq da onların ardınca getdi. Düzdür, burada ingilislər bizdən daha zirək davranıb həm alımlar, həm də camaat arasında ixtilaf yaratdilar. Tehranda o iki böyük alımlə şəhid Şeyx Fəzlullah Nurinin arasına ixtilaf saldılar. Məşrutənin yaradılması üçün ən birinci addım atmış ruhani alımlərdən olan Şeyx Fəzlullah Nurini Məşrutənin əleyhinə çıxməqda ittihəm edərək asdlar! Bu, onların işi idi. Camaati çekib səfirliyə apardılar və bir qrup adam ingilislərə Məşrutənin dostluğunu təqdim etdi. Nəticədə Məşrutə arxasında Rzaxanı, bu ölkə üçün 50-60 il geriliyi gətirən bir şeyə çevrildi; halbuki hərəkatın başlangıcında dini faktor var idi.

Neft sənayesinin milliləşdirilməsi; baxın, bunlar tarixdir. Buna görə mən həmişə deyirəm ki, tarixi oxuyun, tarixi hadisələr ətrafında düşünün. Əgər ruhani alımlar olmasaydı, dini motiv olmasaydı, neft sənayesinin milliləşdirilməsi məsələsində əsla uğur qazanılmazdı. Bunu hamı bilsin. Bu hərəkatın başlangıcında Ayətullah Kaşani var idi, onun dayağı isə Qumda Seyid Məhəmmədtəqi Xansari kimi bir mərcə-təqlid idi. Bu ideyanı genişləndirənlər Qumda bir qrup adam və bizim bu Məşhəddə bir din alımı, yüksək səviyyəli bir minbər adımı, natiq, mütəffəkkir, fəal ruhani olmuşdu. Neft sənayesinin milliləşdirilməsi ideyasını təbliğ edənlər bunlar idi, xalq din naminə irəli durmuşdu. Sonradan mərhum Kaşanını, ruhani alımları, dindarları uzaqlaşdırıandan sonra Müsəddiq məğlub oldu. Nə qədər ki din var idi, dini iman faktoru var idi, hərəkat irəli gedirdi, bu faktor kənarlaşdırılandan sonra isə ətalətə uğradı, məğlub oldu, əksinə döndü. Bir amerikalı bir çamadan pulla Tehrana gəlib hər şeyi alt-üst etdi.

Ölkədə həyata keçmiş bütün hərəkatlarda dini iman faktoru özünü açıq-aydın göstərir; 15 xordadda, İslam İnqilabında, Müqəddəs Müdafiədə. Müxtəlif proseslərdə xalqı meydanlara çekib gətirən din faktoru və dini stimul olmuşdur. 3-4 oğlu Allah yolunda şəhid olmuş valideyn sevinir ki, övladları Allah yolunda şəhid olub. Dini inancdan doğan stimul ölkə üçün güc və iqtidar amillərindən biridir.

Bax buna qarşı düşməncilik edirlər, bunu qoruyub saxlamaq lazımdır. Bu gün xalqımızın dini stimuluna qarşı hər tərəfdən düşməncilik edənlər var. Məqsədləri əvvəlcə gənclərin, sonra isə ictimaiyyətin digər müxtəlif təbəqələrinin dini inancını cürbəcür adalar altında və cürbəcür formalarda yox etməkdir. Bu gün düşmən bu işi həyata keçirir.

Dini inancdan əlavə, dini dərk də lazımdır. Dini inanc dini dərkə yanaşı olmalıdır. Dini dərk nədir? Mərhum Müdərris bu barədə çox gözəl deyir: "Bizim siyasetimiz elə dindarlığımız, dindarlığımız isə elə siyasetimizdir". Dahi liderimiz İmam Xomeyni də bunu həm söyləmiş, həm də həyata keçirmişdir. Ölkəyə iqtidar qazandıran amillərdən biri də budur. Bu gün Amerika və İngiltərədə düşünüb planlar çizən, öndə gedən KİV-i, internet mediasını, siyasetçiləri və sairini istiqamətləndirən beynin mərkəzləri onlara əsas etibarilə bunu tövsiyə edir ki, siyasişmiş dincə qarşı mübarizə aparsınlar; yəni dinin siyasetdən, dolayısı ilə həyatdan ayrı olduğunu təbliğ etsinlər; məscid küçündə, evdə oturan, yalnız qəlbdə qalan, əməldə əks olunmayan bir dini yaysınlar; iqtisadiyyat dindən uzaq olsun, siyaset dindən uzaq olsun, dinin göstərişlərinin əksinə olaraq, xalqlar düşmənə tabe olsunlar, dostla vuruşub,

düşmənlə dil tapsınlar, amma üzdə din olsun; bunu istəyirlər. Dini dərk dinin hakimiyyətdən kənar olmadığını bilmək, bunu dərk etməkdir. Özü də bu, bütün dinlərə şamil olunur. Biz bunun bütün dinlərə, hətta xristianlıqla da aid olduğunu deyirik, İsləm dinində isə bu prinsip daha açıq və birbaşa surətdə əksini tapır. Məkkədəki gizli fəaliyyət dövründən sonra Peyğəmbərin (s) gördüyü ilk iş hökumət yaratmaq olmuşdu. O həzrət gətirdiyi dini məhz hakimiyyət formatına çevirərək yagmağa nail olmuşdur. Dinin hakimiyyətdən ayrı olması o deməkdir ki, din elə oturub həmişə öyüd-nəsihət etsin, danışın, güc və hakimiyyət sahibləri isə dinə zidd olsa belə, ürəkləri istəyəni etsinlər, istədikləri vaxt da bunların başına bir təpik vursunlar. Siyasətdən kənar din budur. Bunu istəyirlər, buna nail olmağa çalışırlar. Xeyr, bilmək lazımdır ki, din siyasətdən ayrı deyil və dinin düşməni dövləti, gücü, ordusu, iqtisadiyyatı, maliyyə sistemi, cürbəcür idarəetmə orqanları olan dindən qorxur, belə bir dindən çəkinir. Yoxsa din elə camaatın gedib məsciddə ibadət etməsidirsə, bu onları qorxutmur; etsinlər də; 100 il ibadət etsinlər. Deməli, ölkəyə güc və iqtidar qazandıran amillərdən biri də budur. Bilin ki, düzgün dini dərk dini yaşımdan, siyasətdən ayrı tutmamaq, ictimai həyatın bütün sferalarında onun iştirakını zəruri bilməkdir. Bunu reallaşdırmaq, buna çalışmaq lazımdır. Yoxsa ki dinin quruca adı ilə, bizlərin başımıza əmmamə qoyub ruhani görüntüsü yaratmağımızla heç nə olan deyil; həqiqətən hərəkət etməliyik.

Ölkəni qüdrətli edən amillərdən biri də sürətli elmi inkişafdır, elm sahəsində qazanılan uğur və nailiyyətlərdir. Mən “şahdır Elm” – «العلم سلطان» (6) hədisini dəfələrlə demişəm. Bizim elmi cəhətdən güclü olmağımızın da əleyhinədirlər.

Bayaq dedim ki, xəbis ingilislər ölkə daxilində bəzi adamları öz tərəflərinə çəkib ideoloji cəhətdən silahlandırmayı tövsiyə edirlər. Bax həmin adamlar bəzən elmi inkişafın qarşısını almaq üçün universitetlərimizdə gəncləri pessimist ruhda kökləməyə çalışır, aralarında xüsusilə istedadlı olanları isə xaricə köçüb getməyə təşviq edirlər. Deyirlər, “Çıx get filan ölkəyə, burada qalib nə edəcəksən, özünü hayif eləmə!” Üstəlik hələ pul da verirlər, mükafat da verirlər. Əlbəttə ki, mömin gənclərimiz möhkəmdir, mən özüm bunun şahidiyəm. Universitetlərdə və ondan kənarda düşmənə satılmış bəzi ünsürlərin gənclərimizin qəlbinə ümidsizlik toxumu səpmək üçün həyata keçirdiyi çirkin əməllərə baxmayaraq, gənclərimiz, mömin cavanlarımız möhkəm durublar. Bir neçə gün bundan əvvəl ölkənin öndə gedən bir universitetinin (7) müxtəlif elmi müsabiqlərdə medal qazanmış qabaqcıl tələbələri bura gəlmişdi, elə səhbət edirdilər ki, danışqlarının gözəlliyyinə, doğruluğuna, fikirlərinin nə qədər əsaslı olduğuna, həqiqətən də, heyran qalırdın. Bir qədər sonra deyəcəyəm; bunlar bizim xalqımızı tanıya bilməyiblər, amma biz onların məkrili planlarına bələd olmaliyiq. Ölkəyə müqavimət gücü verən amillərdən biri də elmi inkişafdır. Ölkəmizin elmi inkişafının nə dayanmasına, nə də sürət tempinin azalmasına imkan vermək olmaz.

Digər bir mühüm məsələ isə iqtisadi inkişafdır, əhalinin rifahı ilə bağlı problemlərin həllidir. Onların bu sanksiyaları tətbiq etməklə izlədiyi hədəflərdən biri də xalqı dövlətdən uzaqlaşdırmaqdır; xalq problemlər yaşasın, işsizlik olsun, durğunluq olsun, cürbəcür iqtisadi problemlər olsun; biz elə hey danışaq, camaat da problemlərin içində çabalasın. Sanksiyaları bütün bunlara nail olmaq üçün qoyurlar, gözdən pərdə asmaq üçün guya götürəndə də elə bir formada götürürlər ki, bu problemlərə son qoyulmasın. Bəs belə olan halda biz nə etməliyik? Bizim padzəhərimiz odur ki, iqtisadiyyatımızın güclü, müqavimət qabiliyyətli, dayanıqlı olmasına çalışaq; yəni dönə-dönə vurğuladığımız həmin o müqavimət iqtisadiyyatını təmin edək. Ölkəni güclü edən amillərdən biri də budur. Güclü iqtisadiyyati olan ölkənin valyutası da dəyərli olacaq, rəsmiləri də nüfuz qazanacaq, xalqı da hörmətli olacaq və artıq heç kim ona zorla nəyisə qəbul etdirə bilməyəcək. Dəfələrlə demmişik ki, bu neft quyularını sümürməkdən, neftdən asılı qalmaqdən tədricən uzaqlaşmalıdır, bunu tədricən azaltmaq lazımdır. Neft siyasəti, neftin qiymətinin qalxıb-enməsi xaricilərin əlindədir; neft bizimdir, amma ıxtiyarı başqalarındadır. Biz ölkəmizin iqtisadiyyatını gücləndirməyə nail olmalıyiq, elə etməliyik ki, iqtisadiyyatımızı möhkəmləndirək. Bu, güc qazandıran faktorlardan biridir.

Ölkəni güclü edən amillərdən biri də beynəlxalq danışqlarda, diplomatik görüşlərdə milli qürur və heysiyyəti qorumaq, başqalarının diktəsinə boyun əyməməkdir. Belə görüşlərdə oturub qarşı tərəflə danışqlar aparanda o, bizim əhval-ruhiyyəmizin necə olduğuna, nə dərəcədə stimullu, əzmlı olduğumuza diqqət yetirir və göldiyi nəticəyə əsasən davranışın. Ölkənin, xalqın qürur və heysiyyətini qorumaq lazımdır. O zaman xalq da özündə ləyaqət, heysiyyət hiss edəcək və bu, ölkənin güclü, qüdrətli olmasına yol açacaq.

Əgər hansı vasitələrlə müqavimət göstərmək lazımlı olduğunu, düşmənin hansı istiqamətlərdən iş apardığını, doğrudan da, bilsək, o zaman onun qarşısında nə etməli olduğumuzu da bilerik, planımız da olar, bayaq sadaladığım iqtidar faktorlarını da özümüzdə gücləndirə bilərik. Yox əgər bunlardan xəbərdar olmasaq, bəzən düşmənin dəyirmanına su da tökə bilərik. Dəfələrlə misal çəkmişəm: cəbhədə əsgəri yuxu aparsa, oyanıb yuxulu başla nə etdiyini bilmədən topu özünükülərə tərəf də yönəldib atəş aça bilər. Əgər siz dost-düşmənin harada olduğunu bilməsəniz, düşmən əvəzinə dostunuza zərbə endirə bilərsiniz. Gözüaçıqlıq, məlumatlılıq bax buna görə lazımdır.

Düşmən milli iqtidarın az öncə sadaladığım amillərini yox etmək istəyir; düşmənin məqsədi budur. İmanı yox etmək istəyir, abır-həyani yox etmək istəyir, dinin əsaslarına bağlılığı yox etmək istəyir, dini hakimiyyətə olan güclü inamı yox etmək istəyir, milli heysiyyətə zərbə vurmaq istəyir, elmi inkişafı durdurmaq istəyir, ölkənin və xalqın qüdrət simvolu olan dövlət qurumlarını zəiflətmək istəyir. Özünüz görürsünüz: Keşikçi Korpusa hücumlar edilir, Bəsicə hücumlar edilir, Keşikçi Şuraya hücumlar edilir; hamısı ona görədir. Hakimiyyətin iki qolunun başçıları arasında son zamanlar baş verən mübahisələrlə mənim işim yoxdur, bunlar önəmli məsələlər deyil və Allahın köməyi ilə qurtarıb gedəcək; əhəmiyyətli bir şey deyil, düşmən bunları böyütməyə çalışır; amma onu da deyim ki, müstəqil, cəsarətli və qətiyyətli bir məhkəmə hakimiyyətinin varlığını hamı yüksək qiymətləndirməli, qədrini bilməlidir; hamı kömək etməlidir. Mən həm hakimiyyətə gələn hökumətləri, həm məhkəmə hakimiyyətini, həm də parlamenti dəstəkləyirəm; mən hamını dəstəkləyirəm, amma baxmaq lazımdır ki, düşmənin hədəflərini nələr puça çıxara bilər? Əgər bizim güclü bir təhlükəsizlik strukturumuz, xalqın arasından, insanların öz istəyi ilə formalaşan qüdrətli bir hərbi qurumumuz, Bəsic adlı möhtəşəm bir xalq hərəkatımız, hazırkı dövrü düzgün qiymətləndirməyi bacarıb ictimai-siyasi proseslərdə fəal iştirak edən ruhanilərimiz, mükəmməl və qüdrətli bir məhkəmə hakimiyyətimiz, dəqiq fəaliyyət proqramları əsasında işləyən şücaətli bir dövlətimiz olsa, ölkəmizin və xalqımızın hərəkatı uğurlu olacaq. Bunlar üçün çalışmaq, bu şeyləri təmin etmək lazımdır. Hansı varımızdırsa, Allaha şükür edib qoruyaq, hansı yoxumuzdursa, təmin edək, özümüz üçün qurub yaradaq.

Sevindirici haldır ki, bu gün çox yaxşı işlər görülür; həm elm və mədəniyyət sferasında – qeyd etdiyim kimi – həm də digər sferalarda. Müxtəlif müsabiqələrdə ölkəyə ən yüksək medallar qazandıran övladlarımızın çoxu bəsicidir. Mən burada tələbələrlə tez-tez görüşürəm; elə bir neçə gün bundan əvvəl də Şərif Universitetində təhsil alan bəsici gənclər, medal alanlar gəlmışdır; onlarla medal, bəsici sıralarında təmsil olunan onlarla istedadlı gənc. Başqa universitetlərdə də belə gənclərimiz çoxdur. İstedadlı, fəal, dinamik, parlaq zəkəli tələbələrimiz var. Həmçinin universitet müəllimləri içərisində də bu gün inqilabi ideyaların, inqilabi stimulun, inqilab əzminin daşıyıcısı olan bir çox insanlara rast gəlmək olur. Mədəniyyət, incəsənət, siyaset sferalarında da eynilə. Sadaladığım bütün bu sahələrdə stimullu gənclərə bacardığımız qədər kömək edib dəstək olmaliyiq.

Əlbəttə, mən bunu qətiyyətlə söyləyirəm ki, hazırladığı bütün planlara baxmayaraq, düşmən xalqımızı tanıya bilməyib, İran xalqını tanımır, səhvə yol verir. Özünüz gördünüz, 1388-ci ildə səhvə yol verərək o fitnəni törətdilər, məsələni çox həssas, incə bir məqama gətirib çıxardıqlarını düşündülər, lakin qəflətən 9 deydə atılan ümummilli addım hər şeyi məhv etdi. 1388-ci ilin 9 deyində baş verən o hərəkat sizin 1356-ci ilin 19 deyində həyata keçirdiiniz hərəkatdan idi.

Odur ki ölkə ictimaiyyətinin bütün fəal təbəqələrinin – ruhanilərdən tutmuş universitetlərin tələbə və müəllim kollektivinə, ölkə rəsmilərinə, ölkəni idarə edən şəxslərə, xüsusilə də yüksək ranqli rəsmilərə, parlament nümayəndələrinə, ziyanlılara, yazarlara qədər hamımızın vəzifəsi az öncə sadaladığım, ölkəmizə güc-qüdrət qazandıracaq amilləri gücləndirməkdir. İrani sevən hər kəs bilməlidir ki, gənclərimizin dini imanına edilən hücumlar İrana xəyanətdir. Elə şəxslər var ki, İrani sevirlər, ölkəni sevirlər, amma din, şəriət və bu kimi şeylərə o qədər də bağlı deyillər. Onlar da bilməlidir ki, əgər İrani, doğrudan da, sevirlərsə, əgər həqiqətən xain deyillərsə, dəst cildində düşmən deyillərsə, dini, gənclərin dinini, gənclərin imanını zəiflətməlidirlər. Gənclərin imanını zəiflədən şəxs təkcə dincə yox, həm də ölkəyə xəyanət etmiş olur.

Ölkəmizi və xalqımızı güclü edəcək bu faktorlar ictimaiyyətin bütün bu təbəqələri tərəfindən gücləndirilməli, qorunmalı və konkret hədəf olaraq izlənməlidir.

Sevindirici haldır ki, bu gün ictimaiyyətimizin böyük bir hissəsi bu vəzifəni yerinə yetirməkdədir və bundan sonra sayıları daha da artacaq. Bu gün biz 19 dey hadisəsindən bu dərsi götürməliyik ki, düşməni tanımaq, hansı istiqamətdən, hansı metod və vasitələrlə hücumu keçəcəyini bilmək və vaxtında, yubanmadan, əldə olan hər bir vasitə ilə ona qarşı mübarizə aparmaq lazımdır. Bunu edə bilsək, bilin ki, yer üzündəki beynəlxalq səviyyəli düşmənlərimiz – bayaq dediklərim; Amerika, İngiltərə, sionizm, beynəlxalq kompaniyalar, nəhəng kapitalistlər, qatı və barışmaz düşmənlər – İran xalqının qarşısında heç bir qələt edə bilməyəcəklər(8). Hə, Allaha şükür, şüar demək istəyənlər də bu son məqamda ürəklərini boşaltdılar (9).

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

(1) Kafi, c.2, səh.586

(2) Kafi, c.2, səh.586

(3) İştirakçılar gülürlər

(4) Con Kerri

(5) ABŞ-in keçmiş prezidentlərindən olan Corc Buş nəzərdə tutulur

(6) İbn Əbilhədid, “Nəhcül-bəlağə”nin şerhi, c.20, səh. 319

(7) Şərif Sənaye Universitetinin bəsici tələbə və müəllimləri ilə 13.10.1395-ci ildə keçirilən görüş

(8) İştirakçılar təkbir deyir.

(9) Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülürlər.